

# “Azərbaycanın təcrid siyasəti Ermənistana yeni böyük zərbələr vurmaqda davam edəcək”

İlham Əliyevin səsləndirdiyi son bəyanatdan qorxuya düşən ermənilər həyəcan təbili çalışılar

Bu gün Ermənistanın bir dövlət ola-raq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, əvvəlcədən razılaşdırılmış sülh müqaviləsinin imzalanmasından asılıdır. Öks halda Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq.

Bunu əslində bütün dünyada, o cümlədən Ermənistanın özündə kifayət qədər aydın sezirlər. Ermənistanın “4rd.am” sayılı yazır ki, İrəvan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, hakimiyyətdə kimin olmasından asılı olmayaraq ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil. Sayt bu mənada Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı və postmühraribe dönməndə verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz olduğunu, cəmiyyətdə baş nazirə inamın sürətlə eriyib getdiyini də xüsusi olaraq diqqətə çatdırır.

Bu fonda BMT Baş Assambleyasının 76-ci sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı zamanı səsləndirdiyi “Azərbaycan təkcə Ermənistanın işgalçı qüvvələri ni deyil, həm də erməni faşizmini məglub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsek, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik” fikirləri erməni ictimaiyyetində təşvişə yol açıb.

Siyasi ekspert Andranik Minosyan deyir ki, Ermənistanın təcrid vəziyyətdə qalaraq inkişaf etmesi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib: “İlham Əliyev bizim siyasi rəhbərliyimizi tənqid etmekdə, Ermənistana uğursuz dövlət deməkdə tam haqlıdır. Ölkədə sosial-iqtisadi tənəzzül dərinləşir, yüksək səviyyədə verilən vədlərə baxmayaraq, maddi rifah hali çox aşağıdır. Mühəribədən qalib ayrılan Azərbaycan bu mənada iqtisadi inkişafını da əsas gətirərək açıq bəyan edir ki, Ermənistanla müqayisədə çox irəlidədir. Əslində, real vəziyyət və bəy-nəlxalq qiymətləndirmələr də bunu göstərir. Hər halda İrəvanın məsələyə indi daha ayıq başla baxması, sülh danışqlarına getməsi lazımdır. Öks halda Azərbaycanın təcrid siyasəti Ermənistana yeni böyük zərbələr vurmaqda davam edəcək”.

“İrvavuk” qəzeti isə yazır ki, Azərbaycan rəhbəri faktiki mövqeyini ortaya qoymaqla Ermənistana yenidən xəbərdarlıq edir: “Bundan əvvəl də İlham Əliyev bildirib ki, Azərbaycanın istəkləri təmin edilməsə, sülh danışqları-na gedilməsə, həyata keçirilən təcrid siyasəti

davam etdiriləcək. Özü də bu məsələdə Azərbaycana dəstək verənlərin sayının artması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Çok təessüf ki, Ermənistən Azərbaycana qarşı savaşda bu məsələ ilə bağlı hansısa ciddi mövqe ortaya qoya bilmir”.

Hərbi ekspertlər isə vurğulayırlar ki, İrəvanın diqqət verməli olduğu məqamlardan biri də Azərbaycanın hərbi gücündür. Armen Qri-qoryan bildirib ki, sonuncu mühəribədə gördük ki, Azərbaycan hərbi cəhətdən indi özünü daha rahat hiss edir. Azərbaycandan fərqli olaraq erməni ordusunda vəziyyət getdikcə ağırlaşır, hərbçilərə lazımi diqqət yetirilmir.

Ermənistanda bele səpkide şərhələrin sayı kifayət qədərdir. Bütün bunlar növbəti dəfə əsl həqiqətlərin nədən ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən də dərk olunduğu nu aydın nümayiş etdirir.

Bu arada Ermənistanın hüquq mühafizə orqanları, xüsusilə İstintaq Komitəsi son günlər Müdafiə Nazirliyinin əməkdaşlarını və nazirliyin istefaya göndərilmiş yüksək vəzifəli şəxslərini sorğuya çağırır. “Joxovurd” qəzeti yazır ki, sorğu zamanı konkret olaraq 44 günlük mühəribədə məğlubiyyətin günahkarları barədə suallar verilir: “Bundan əlavə, sorğuya çağırılan yüksək vəzifəli şəxslərə əsasən Araik Arutyunyanın (qondarma qurum rəhbəri - red.) məğlubiyyətdə günahının olub-olmaması barədə suallar verilir. Bununla yanaşı, onlardan Arutyunyanın məğlubiyyətə səbəb olacaq hansıa addımlar atıb-atmaması da soruşulur. Qeyd etmək lazımdır ki, müdafiə ordusunun keçmiş komandanı Cəlal Arutyunyanın eleyhinə kifayət qədər çox sayıda ifadə-lər verilib”.

Qeyd olunur ki, baş prokurorluğun nəzarəti altında araşdırılan 2 mindən çox hərbi işin 41-i artıq məhkəmələrə göndərilib. 800-dən çox adam 44 günlük mühəribə zamanı cinayət törətməkdə təqsirləndirilir. Bununla yanaşı, 7 yüksək vəzifəli hərbçi müxtəlif hərbi cinayətlər törətməkdə günahlandırılır. Onlardan yalnız silahlı qüvvələrin baş qərargah rəisinin müavini Andranik Makaryanın adı məlumudur. General Andranik Makaryan xidməti vəzifəsinə səhənkar yanaşmaqdə ittihəm olunur. Ona qarşı irəli sürürlən cinayət əməli mühəriba ilə əlaqədardır. Makaryan isə öz növbəsinə də bu iddiaları qəbul etmir.

Məhkəməyə göndərilən cinayət işlərinin yarıdan çoxu, yəni 25-i mühəribə zamanı qanunsuz silah-sursat daşımaqla bağlıdır. 28 nəfər bu cinayəti törətməkdə təqsirlər bilinir. Bununla belə 7 cinayət işi xidməti ərazini özbaşına tərk etməklə bağlıdır. Daha 9 nəfər isə fərərlikdə günahlandırılır. Təqsirləndirilən şəxslərin eksəriyyəti əsgərlərdir.

**Elçin CƏFƏROV,  
“Azərbaycan”**